

MƏDƏNİYYƏT

SƏMƏNDƏR müəllim son ana qədər o uvertüranın əzəməti-ni, ülviliyini qoruyub saxladı, bu dəyərləri urvatdan düşməyə qoymadı, sənət yanğısının ucalığına, müqəddəsliyinə tapınaraq milli mədəniyyətimizə layiqinca xidmət etdi və sonda da öz sənət yanğısını, təşnəsini söndürmək üçün heç kəsin gözləmədiyi bir məqamda Səməndər quşu kimi yanib kül olmağı bacardı.

Mən Səməndər Rzayevi ilk dəfə təxminən 47 il əvvəl Ç.Aytmatovun eyniadlı povesti əsasında hazırlanmış "Qırmızı yaylıqlı qovağım mənim" televiziya tamaşasında görmüşəm. O tamaşanın süjetini, təfərruatlarını indi yuxu kimi xatırlayıram, amma həmin tamaşaşa baş rolu oynayan gənc Səməndər Rzayevin işıqlı siması və ecazkar səsi yaddaşımı həmişəlik həndəndən həmin simanı indi də görürəm, həmin səsi indi də eşidirəm – hiss və duyuşların rəngarəng çalarları ilə süslənmis 41 illik dramatik bir ömrün, sənət yanğısının hakim kəsildiyi 20 illik yaradıcılıq dastanının uvertürasını kimi.

Səməndər müəllim son ana qədər o uvertüranın əzəməti-ni, ülviliyini qoruyub saxladı, bu dəyərləri urvatdan düşməyə qoymadı, sənət yanğısının ucalığına, müqəddəsliyinə tapınaraq milli mədəniyyətimizə layiqinca xidmət etdi və sonda da öz sənət yanğısını, təşnəsini söndürmək üçün heç kəsin gözləmədiyi bir məqamda Səməndər quşu kimi yanib kül olmağı bacardı. Mənə Azərbaycan teatrının bu parlaq ulduzu ilə görüşüb ünsiyyətdə olmaq, onun daxili mədəniyyətinə, nəcibliyinə şəxşən şahidlilik etmək xoşbəxtliyi nəsib olub. 1982-ci ildə – onda mən hələ tələbə idim – Azərbaycan televiziyasından teatr sənəti mövzusunda bir verilişin ssenarisiini yazmaq tapşırığı almışdım. Ssenariyə görə mən həmin verilişdə müəllif-aparıcı kimi dramaturqların müəyyən obrazları konkret aktyorlar üçün yazması məsəlosuna də toxunmalıydim. Özüma tərəf-müqabili axtaranda tərəddüdsüz Səməndər müəllimin üzərində dayandım. Həyecandan boğula-boğula ona telefon açdım, niyyətimi bildirdim və ustadin o sehri, bənzərsiz səsimi eşidən kimi bütün tərəddüdlərim bu səsin məxmər yumşaqlığına yenildi: Səməndər müəllim səsinin ahəngi ilə elə bir aura yaratdı ki, elə bil biz neçə ilin tanışlığıq və uzun müddətdən sonra telefonla ünsiyyət yaradıb fikir bəltüştdük. Hiss etdim ki, o mənə yaradıcılıq aləmində ilk adımlarını atan tələbə-jurnalist kimi yox, ən azından öz səviyyəsinə uyğun tərəfdəş kimi baxır. Fikirlərini sabah yazılı şəkildə teatrda təqdim edəcəyini dedi və vaxt təyin etdi. Ertəsi gün görüşdük. Sözün hər mənasında bu nəhəng sənətkar adı şagird dəftərinin qeydlər edilmiş qoşa vərəqini mənə təqdim edəndə yənə də özümü itirdim. Bu dəfə sevimli aktyorun əyani təbəssümü, səmimiyyəti dadima yetdi.

Ustadın səliqəli xətlə yazdığı həmin o 4 səhifəlik yazını neçə illərdir ki, qoruyuram. Həmin yazının mətnini oxuculara təqdim edəcəyəm, amma indi o xoş anlardan ayrılib bu günü qayıtmaq, kinofilmlərimizdə yaşayış S.Rzayevi (onun teatrda fəaliyyəti fundamental araşdırma mövzusudur) bir daha tanumaq və bacarsam həmdə tanıtmaq istəyirəm.

Yəqin, bütün sənətsevərlər təsdiq edərlər ki, Səməndər müəllim zahiri görünüşü baxımından öz yaşını xeyli qabaqlamışdı.

"O, 20 illik yaradıcılıq fəaliyyətini tarixə çevirməyi bacardı"

ƏLİSƏFDƏR HÜSEYNOV – ÖZÜNƏ YENİLƏN "KRAL AKTYOR"



Sənki onun içində axan zamanla içində olduğu real zaman arasında bir disharmoniya vardi: içində gəzdirdiyi və şəriksiz sahibi olduğu zaman daha sürətlə axır, saatlarla, dəqiqələrlə ölçüdümüz real zamandan öndə gedirdi. Ona görə də 23-25 yaşlarında o, artıq ömrünün müdriklik dövrüne qədəm qoymuş, dünyanın hər üzünü görmüş kişi təsiri bağışlayır, ağır təbiəti, müdrik adamlara xas davranış tərzi ilə seçilirdi. Bəlkə, elə buna görə kinorejissorlar çəkəcəkləri filmlərdə onun rol almasının perspektivlərini proqnozlaşdırmağa çətinlik çəkirdilər. 20-25 yaşlarında "qocalmış" müdrik gənc obrazı heç indinin özündə də milli kinomuzda öz bədii-estetik təsdiqini tapmayıb. Lakin aktyor sənətinə münəsibətdə öz mövqeyi, aktyorlarla işləməkdə öz prinsipləri olan Həsən Seyidbəyli 1973-cü ildə çəkdiyi "Nəsimi" filmində ən mürəkkəb obrazlardan birini – tarixi şəxsiyyət olan Şirvanşah İbrahimin ekran obrazını yaratmağı ona həvalə etdi. Cəmi 31 yaşı olan Səməndər Rzayev bu rolu su kimi içdi, onun daxili təlatümlərini, dramatik vəziyyətlərdə rəngdən-rəngə düşən xarakterini, gah müdrik hakimlərə xas olan təmkini, gah da məqsədinə çatmaq üçün üz tutduğu fəndigirliyin, siyasi gedişlərin anatomiyasını özünəxəs olan bir zərgər dəqiqliyi ilə canlandırdı. Səməndər Rzayevin ifasında İbrahim xarakteri sədaqətə xəyanətin, səmimiyyətlə siyasi riyakarlığın vəhdətində yoğrulmuş, siyaset adlı bir çirkin oyuncun istirakçısı olmaq məsuliyyətinin ağır yükünü çıyılınan götürərək hakimi olduğu məmələkəti qandan xilas etmək üçün hər üsula əl atan, hətta şairi qurban verməyi günah saymayan mürəkkəb tarixi şəxsiyyəti idi.

31 yaşı aktyorun bu filmdə öz boyundan qat-qat hündürə atılmaq istədiyi vulkan kimi püskürdü, Səməndərin daxili enerjisinin, potensial imkanlarının siqləti-ni üzə çıxartdı, teatrda müəyyən uğurları olan bu aktyorun kinomuzu da yeni obrazlarla zənginləşdirəcəyinə dərin inam yaratdı. Amma işə bax ki, taleyin S.Rzayevlə acı zarafatı da bu möhtəşəm uğur ilə başlıdı, "Nəsimi"dəki qələbə onu kinoda yeni uğurlara aparan yolda əməlli-başlı əngələr əvvıldı. Bu uğurun bədii-estetik

dəyəri o qədər möhtəşəm idi ki, rejissorlar Səməndəri başqa qiyafədə görməyə, sadəcə olaraq, cəsarət etmədilər. Mən əvvəlki yazılarımın birində bəzi aktyorların taleyində bu olayın oynadığı paradokslar barədə yazmışam. Mənə, S.Rzayev də kinoda bu aqibəti yaşadı. Onu yaratdığu İbrahim, sənki dahi bir rəssamın rəngarəng boyalarla ərsəyə gotirdiyi monumental bir portret idi və adama elə gəlirdi ki, Səməndər məhz belə portretlərə nəfəs, can vermək üçün doğulub və bu cür portret səviyyəsində olmayan obrazlar onun aktyor əzəməti qarşısında çox cılız görünür, onun yaratmaq yanğısını söndürməyə qadir deyil. Faiq ("Ad günü"), Hidayət ("Bəyin oğurlanması"), bazarkom ("Bağ mövsumu"), raykom katibi ("Babamızın babasının babası"), Həsən ağa ("Evlənmək istəyirəm") obrazlarını və bir neçə başqa filmdə oynadığı rolları Səməndərin potensial müqabilində yaradıcılıq qələbəsi, sənət hadisəsi kimi qiymətləndirmək doğru olmazdı (baxmayaraq ki, ilhamla aradılmış bu obrazlar indi də sevilir). Dogrudur, "Babək" filmində yaratdığı İbn Bəyiz aktyorun yaratdığı ekran qəhrəmanları sırasında fərqlənir. Səməndərin yozumunda o, stüdətə hazır vəziyyətdə daxil olub öz birmənalı rolunu oynayan adı, necə deyərlər "növbətçi" obraz deyil, satqınlığın, xəyanətin rüşeym halından xislətə əvvələndirmə prosesini psixofizioloji planda incələyən, Babək kimi neçə-neçə ərənin möğlubiyyətini, aldanışını şərtləndirən bir kabusdur. Aktyor bu filmdə həm də öz şəxsi istəklərini, arzusunda olduğu rolları unudub yalnız yaradıcılıq missiyasına tapınaraq çoxluğlarının öhdəsində gələ bilmədiyi bu çətin işdə nümunə göstərdi və istər-istəməz təsəs-süflənirsən ki, belə bir yaradıcılıq qüdrəti İbn Bəyizdən daha tutumlu, daha mürəkkəb obrazlara əbədi həyat vermək gücündə ikən ondan axıra qədər istifadə olunmadı. Bu mənada Azərbaycan kinosu heç şübhəsiz ki, S.Rzayevə borclu qaldı.

Səməndər isə öz xalqı, onun mədəniyyəti qarşısında borcunu layiqinə verdi, özü də təkcə yaşından tez ahillaşan naturasi ilə yox, həm də min bir hikmət daşıyan səsi ilə.

Onun səsinin sehri, qüdrəti barədə çox

deyilib və düzü, mən bu deyilənlər nə isə təzə bir şey əlavə edəcəyimə tam əmin deyiləm. Amma Səməndər haqqında yazib bu mövzuya toxunmamaq, sadəcə, günahdır.

O, obrazı təkcə mimikası, jestləri, baxışları ilə yox, həm də səsi ilə yarada bilən, obrazın təqdimində səsi ön plana çıxaran nadir istedad sahiblərindən idi. Səməndər səsini gah gizli piçiltiya, gah bulaq kimi qaynayan ağaya səyləmə, gah da hayqrıtya eyni səviyyədə çevirməyi bacarırdı. Elə buna görə də bir çox filmlərimizdə başqa aktyorların yaratdıqları obrazlar ekranda məhz onun səsi ilə danışırırdı. Mən bu məsələdə də təfərrütələr varmaq istəmirəm, lakin 2 filmdə Səməndərin öz səsi ilə yaratdığı möcüzə barədə danışmaqdə özümü saxlaya bilmirəm.

Rus rejissor Q. Kozintsevin çəkdiyi ikiserialı "Kral Lir" filmində baş qəhrəman Lirin rolunu aktyor Yuri Yarvet oynamış, onu rus dilində isə Zinoviy Gerd səsləndirib. Film Azərbaycan dilinə dublyaj ediləndə Lirin səs-danışq obrazının ekran həlli S.Rzayevə həvalə edilib və o vaxt hələ 30 yaşı tamam olmamış aktyor 3 ərgən qız atası, yaşı krali dilimizdə elə danışdırıb ki, Lirin ingilis yox, azərbaycanlı olmasına, azərbaycanlı kimi düşünüb-danışığına inanmaq istəyirən. Dünya ədəbiyyatının şah obrazlarından olan Lirin bu sayaq "milliləşdirilməsi", nitqin ahəngi, səsinin tembri, emosional çalarları ilə yeni sima qazanması heç şübhəsiz, Səməndərin qələbəsi idi. Qələm dostum İntiqam Mehdiyadə yazılarının birində qeyd edir ki, öten əsrin 70-ci illərində o vaxtkı Lenininqradda keçirilən dublyaj filmləri festivalında nümayiş olunarkən bu filmdə Səməndərin səsi münsiflər heyati üzvlərinə elə sehrleyir ki, onlar görəməzə-biməzə Səməndərin ustalığına heyranlıqlarını 2 kəlmə sözələ belə ifadə edirlər: "Kral akt-yor".

Bu, heç şübhəsiz ki, Səməndərin şəxsiyində Azərbaycan aktyor məktəbinin təntənəsi idi. Yaxud "İştintaq" filmində baş qəhrəman Seyfinin müttəhim Muradın yəsiz inadını sarsıdan, Murad bir yana, tamaşaçıların da iliyinə işləyən, necə deyərlər, onların tüklərini biz-biz qaldıran məşhur monoloq-müraciəti. Əmr, xahiş, yalvarış, sual intonasiyalarının bir-birinə qarışaraq az qala daşı da sindirmeğa qadir bir effekt yaratdı. Bu monoloq-müraciət söylənəndə Səməndərin səsi, sənki qeybdən gəlir, bu səsin ilahi gücü tamaşaçıya da sirayət edir və o da yerindən qalxıb Seyfiyə qoşularaq öz daxilində hayqrır; "... Odur?".

Səməndər Rzayev sənətə öten əsrin 60-ci illərində gələn çox istedadlı bir nəslin bu dünyadə an köç edən ilk nümayəndəsi oldu. Həyatının mənasına çevrilən sənət yanğısına yenilib vəfat edəndə onun cəmi 41 yaşı vardı.

... Amma o, 20 illik yaradıcılıq fəaliyyətini tarixən əvvəl yaradıcılığı bacardı, sənət salnaməmizə hamımızın fəxrlə, qürurla oxuduğu parlaq bir səhifə yazdı – Səməndər Rzayev səhifəsi.